

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI



**2020-ci il üzrə iş planının 1.8-ci “Auditorun şəxsi kabinetini
sisteminin tətbiq edilməsi” bəndinə dair**

HESABAT

Tərtib etdi:


Auditorlar Palatası sədrinin müşaviri


F.Qarayev

BAKI – 2020


Auditin təşkili, tənzimlənməsi və rəqəmsallaşdırılmasının müasir tələblərə müvafiq olaraq beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, auditor xidmətlərinin həyata keçirilməsində, həmin xidmətlərə dair hesabatların keyfiyyətli və şəffaf qaydada təqdim edilməsində innovasiyaların və yeni texnologiyaların tətbiqi məqsədilə Auditorlar Palatasının 2020-ci il üzrə iş planının 1.8-ci “Auditorun şəxsi kabineti sisteminin tətbiq edilməsi” bəndinə dair plan – proqram tərtib edilmiş və cari ilin 27 yanvar tarixində təsdiq edilmişdir.

Həmin plan-proqramın 1-ci “Auditorun şəxsi kabineti sisteminin e-audit.gov.az domenində yerləşdirilməsi və istifadəyə verilməsi” bəndinin icrası tam olaraq yerinə yetirilmişdir və 2020-ci ilin yanvar-fevral aylarında şəxsi kabinet e-audit.gov.az domenində yerləşdirilərək ilkin layihəsi istifadəyə verilmişdir.





Plan-proqramın 2-ci "Auditorlar Palatasının yeni yaradılmış rəsmi internet səhifəsinin gov.az serverində yerləşdirilməsi və auditorun şəxsi kabineti sisteminin həmin internet səhifəyə inteqrasiya edilməsi" bəndinin icrası 2020-ci il 12 mart tarixində başa çatdırılaraq, auditorun şəxsi kabineti sistemi Palatanın rəsmi internet səhifəsinə inteqrasiya edilmişdir.



Plan-proqramın 3-cü “Auditorlar Palatasının yeni yaradılmış rəsmi internet səhifəsinin (audit.gov.az) və auditorun şəxsi kabinet sistemini (e-audit.gov.az) Palatanın üzvlərinin, KİV-in və digər maraqlı tərəflərin iştirakı ilə təqdimat mərasiminin keçirilməsi” bəndinin icrasını təmin etmək məqsədilə 2020-ci il 30 aprel tarixində Auditorlar Palatasında vebinar təşkil edilmişdir. Vebinar da auditor təşkilatlarının nümayəndələri və sərbəst auditorlardan ibarət 56 nümayəndə iştirak etmişdir. Onlara “Auditorun şəxsi kabinetini”ndə qeydiyyatdan keçmək və ondan istifadəyə dair təlimatlar verilmişdir. Vebinarın keçirilməsinə dair press-reliz və fotosəkillər Auditorlar Palatasının internet səhifəsində yerləşdirilmişdir <http://audit.gov.az/Az/page/734>

Plan-proqramın 4-cü “Auditorun şəxsi kabinet sistemini tətbiqinə dair təlimatın hazırlanması və pdf formasında şəxsi kabinet sistemini müvafiq bölməsində yerləşdirilməsi” bəndinin icrası ilə əlaqədar 2020-ci ilin oktyabr ayında Təlimatın son versiyası hazırlanaraq şəxsi kabinetin müvafiq bölməsində yerləşdirilmişdir (Təlimat əlavə olunur).

Başlıq	Tarix	Baxış
Auditorun şəxsi kabinetindən istifadə təlimatı	2020-11-12	

Plan-proqramın 5-ci “Auditorlar Palatasının üzvü olan auditor təşkilatlarının və sərbəst auditorların auditorun şəxsi kabinet sistemində qeydiyyatdan keçmələrinin təmin edilməsi” bəndinin icrası 2020-ci ilin avqust-sentyabr aylarında tam olaraq başa çatdırılmışdır. Hesabat tarixinə 114 auditor təşkilatının və 55 sərbəst auditorun şəxsi kabinetdə qeydiyyatı tamamlanmışdır.

Plan-proqramın 6-cı “Auditorun şəxsi kabinet sistemini tətbiqinə dair silsilə seminarların keçirilməsi” bəndinin icrası ilə əlaqədar 2020-ci ilin 2-ci və 3-cü rüblərində 20-yə yaxın vebinar keçirilmişdir.

Bundan əlavə olaraq Palatanın internet sahifəsində ayrıca panel olan “Auditi aparılmış təsərrüfat subyektləri” bölməsi də işlək vəziyyətə gətirilmişdir. Auditorun şəxsi kabinetində yığılan məlumatların bu bölməyə inteqrasiya edilməsi təmin edilmişdir.

e-audit.gov.az/audit2/styles/pag... x e-audit.gov.az/audit2/styles/pag... x audit.gov.az/Az/subject x +

← → ↻ Не защищено | audit.gov.az/Az/subject

Сервисы Google Amazon.com: DXN... PROIZVODNIA Çaj protiv upale jajn... Borovnica Life Network System Новая вкладка YouTube ФИЛЬМ ПРО СОБЕ...

ANA SƏHİFƏ / AUDITI APARILMIŞ TƏSƏRRÜFAT SUBYEKTLƏRİ

Təşkilati-hüquqi forma
Məhdud Məsuliyyətli Cəmiyyət*22

Dövr
2020

VÖEN
1501349550

Rəyin nömrəsi

Axtar

Təsərrüfat subyektinin adı	VÖEN-i	Göstərilmiş xidmətin növü	Audit rəyi verən auditor təşkilatının (sərbəst auditor) adı	Audit rəyinin nəticəsi	Auditor rəyinin verilmə tarixi	Rəyin nömrəsi
----------------------------	--------	---------------------------	---	------------------------	--------------------------------	---------------

Auditorun şəxsi kabinetini sisteminin funksionallığı tam olaraq təmin edilmişdir.

e-audit.gov.az/audit2/styles/pag... x e-audit.gov.az/audit2/styles/pag... x audit.gov.az/Az/subject x +

← → ↻ Не защищено | e-audit.gov.az/audit2/styles/page.aspx

Сервисы Google Amazon.com: DXN... PROIZVODNIA Çaj protiv upale jajn... Borovnica Life Network System Новая вкладка YouTube ФИЛЬМ ПРО СОБЕ...

Hesabatlar

- Statusu/Dövriyyəsi
- Fəaliyyət Sahələri
- Əlaqəli xidmətlər
- Verilən rəylər
- İşçilər
- Hesabat
- Müqavilələrin/Rəylərin qeydiyyatı
- Təşkilati-hüquqi forması
- Hesabım**
- Xəbərlərin idarə edilməsi
- Xəbərlər
- Kurslar və seminarlar
- Webinarlar
- Təlimatlar
- Təşkilatlar

AUDIT SUBYEKTLƏRİ

javascript_doPostBack('TreeView1','s')

Istifadəçilər

Consulting Group MMC			office@consultinggroup.az	False	👁️	Təstiqlənib	🔒	🗑️
Azərbaycan Respublikasının Auditorlar Palatasının Naxçıvan Muxtar Respublikası Auditor Təşkilatı			xaqani.veliyev.84@gmail.com	False	👁️	Təstiqlənib	🔒	🗑️
KPMG Audit Azərbaycan MMC			office@kpmg.az	False	👁️	Təstiqlənib	🔒	🗑️
Abak-Az Crowe Ltd			zamin.huseynov@crowe.az	False	👁️	Təstiqlənib	🔒	🗑️
BİZNES AUDİT MMC			mehrerrem@biznes-audit.az	False	👁️	Təstiqlənib	🔒	🗑️
Adigözəl	Musayev	Maqsud	musayev26@mail.ru	False	👁️	Təstiqlənib	🔒	🗑️
Next Audit Konsaltinq MMC			b.q.hasanov@mail.ru	False	👁️	Təstiqlənib	🔒	🗑️
Altay	Cəfərov	Mürsəl	alikaudit@mail.ru	False	👁️	Təstiqlənib	🔒	🗑️
Himmara Audit MMC			mehman-rh@mail.ru	False	👁️	Təstiqlənib	🔒	🗑️
Vaqif	Axundov	Xəlil	vagoachundov@gmail.com	False	👁️	Təstiqlənib	🔒	🗑️
Nigar	Alxasadə	Taleh	nigar.alxaszada@gmail.com	False	👁️	Təstiqlənib	🔒	🗑️
AZEL-AUDIT MMC			e.suleymanova@azelish.com	False	👁️	Təstiqlənib	🔒	🗑️
Elnur	Seyidov	Sabir	elnur.seyidov@finance-group.az	False	👁️	Təstiqlənib	🔒	🗑️
Moore Stephens Azərbaycan								

EN 23:43 22.11.2020

Auditorun şəxsi kabinetinin yaratdığı imkanlar:

- Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidməti müqaviləsinin bağlanması barədə məlumatların, həmçinin auditor xidmətlərinin göstərilməsinə dair hesabatların daha operativ qaydada Auditorlar Palatasına təqdim edilməsi və beləliklə hesabatlılıqda şəffaflığın təmin edilməsi, mümkün ola biləcək dempinq və haqsız rəqabət hallarının qarşısının alınması, yarımillik və illik hesabatların tərtibi və analizinin aparılmasında vaxt qənaət edilməsi;
- Palatanın Şurası tərəfindən qəbul edilmiş və Palata rəhbərliyinin əmr və sərəncamları ilə təsdiq edilmiş icra və ya məlumat xarakterli normativ sənədlərin auditorlara çatdırılması;
- Palatada keçirilmiş ixtisasartırma kursları, vebinarlar barədə materiallara əlçatanlığın təmin edilməsi;
- Auditorlar tərəfindən göstərilmiş auditor xidmətlərinin keyfiyyətinə monitorinqin gücləndirilməsi və s.

19.11.2020-ci il